




Azərbaycan Respublikası İqtisadi İslahatların  
Təhlili və Kommunikasiya Mərkəzi

# İSLAHAT İCMALI BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

XÜSUSİ BURAXILIŞ

Aprəl, 2020




“İlin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir.

Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlani də dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Azərbaycan Respublikası Prezidenti  
cənab **İLHAM ƏLİYEV**





# MÜNDƏRİCAT

**01**

**SƏH. 3**

Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri

**03**

**SƏH. 5**

Pandemiya ilə mübarizə büdcəsinin müxtəlif iqtisadi göstəricilərdə xüsusi çəkisi

**05**

**SƏH. 7**

Pandemiyaya qarşı mübarizədə sosial dəstək tədbirləri

**02**

**SƏH. 4**

Pandemiya ilə mübarizə büdcəsinin əsas xərc istiqamətləri

**04**


**SƏH. 6**

Pandemiyaya qarşı mübarizədə tibbi dəstək tədbirləri

**06**

**SƏH. 8**

Xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu və "Regional İnkişaf" İctimai Birliyi növbəti sosial layihəyə start verib



# PANDEMİYAYA QARŞI KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ

**18 MART**

Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi barədə Prezident Sərəncamının verilməsi

**4 APREL**

Pandemiyanın mənfi təsirlərinin azaldılması ilə bağlı kompleks tədbirlərin görülməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi

**6 APREL**

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Prezident Sərəncamının verilməsi

**7 APREL**

İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi barədə Qərarın verilməsi

Əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə Qərarın verilməsi

Hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat vəsaitin ayrılması barədə Prezident Sərəncamının verilməsi

**13 APREL**

Əhali üzrə elektrik enerjisi tariflərinin istehlak həcmi üzrə 100 kilovat-saat artırılaq 400 kilovat-saat müəyyən edilməsi barədə Qərarın verilməsi

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərarın verilməsi

**19 MART**

Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması və Fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydasının təsdiq edilməsi barədə Prezident Fərmanının verilməsi

Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılması barədə Prezident Sərəncamının verilməsi

Pandemiyanın mənfi təsirlərinin azaldılması ilə bağlı kompleks tədbirlərin görülməsi ilə bağlı Prezident Sərəncamının verilməsi

**8 APREL**

Aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması məqsədilə AKİA-nın vəsaitlərindən istifadə ilə bağlı Prezident Fərmanının verilməsi

**9 APREL**


Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97,0 milyon manat ayrılması barədə Prezident Sərəncamının verilməsi

**14 APREL**

Sosial xidmətlərin göstərilməsində iştirak edən işçilərin əmək haqlarına əlavələrin edilməsini nəzərdə tutan Prezident Sərəncamının verilməsi

Kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında Prezident Sərəncamının verilməsi





# PANDEMIYA İLƏ MÜBARİZƏ BÜDCƏSİNİN ƏSAS XƏRC İSTİQAMƏTLƏRİ

Mövcud kredit portfeli ilə bağlı güzəştlərin edilməsi

 **1000** MLN AZN

Yeni verilən kreditlərlə bağlı güzəştlərin edilməsi

 **500** MLN AZN

Koronavirusla Mübarizəyə Dəstək Fondu\*

 **112** MLN AZN

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi

 **215** MLN AZN

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi

 **80** MLN AZN

Bir sıra iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması

 **115** MLN AZN

Sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi

 **280** MLN AZN

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyatda alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi

 **210** MLN AZN

Həssas əhali qrupuna məxsus tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi

 **40** MLN AZN


Zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün

 **97** MLN AZN

Sosial ödənişlərlə (pensiya və müavinətlər) bağlı ödənişlərin edilməsi

 **200** MLN AZN

\*Koronavirusla Mübarizəyə Dəstək Fondunun 20 aprel 2020-ci il tarixinə olan büdcəsi əks olunmuşdur.



# PANDEMIYA İLƏ MÜBARİZƏ BÜDCƏSİNİN MÜXTƏLİF İQTİSADI GÖSTƏRİCİLƏRDƏ XÜSUSİ ÇƏKİSİ

MÜBARİZƏ BÜDCƏSİNİN  
ÜMUMİ HƏCMİ




3 500 MLN AZN

2020-Cİ İL ÜZRƏ DÖVLƏT  
BÜDCƏSİNİN GƏLİRLƏRİ




24 134,5 MLN AZN



2019-CU İLDƏ ÜMUMİ  
DAXİLİ MƏHSULUN HƏCMİ




81 681 MLN AZN



2020-Cİ İL ÜZRƏ DÖVLƏT  
BÜDCƏSİNİN XƏRCLƏRİ




26 894,7 MLN AZN




2019-CU İLDƏ QEYRİ-NEFT  
ÜMUMİ DAXİLİ MƏHSULUN HƏCMİ



50 391 MLN AZN





# PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ TİBBİ DƏSTƏK TƏDBİRLƏRİ

Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə miqdarda müddətli əlavələrin edilməsi



**MAAŞININ 3 - 5 MİSLİNƏDƏK**

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün



**97,0 MİLYON MANAT**  
vəsaitin ayrılması

Hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə



**14,8 MİLYON MANAT**  
vəsaitin ayrılması

**10 MODUL TIPLİ** xəstəxananın tikintisinə başlanılması




**575 ÇARPAYILIQ**

“Yeni klinika” tibb müəssisəsinin istismara verilməsi

**TİBBİ MASKA**



istehsalı üzrə xüsusi müəssisənin fəaliyyətə başlaması



# PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ SOSIAL DƏSTƏK TƏDBİRLƏRİ



Məhkum edilmiş bir sıra şəxslərin **əfv olunması**



İşsiz kimi qeydiyyatda olan **600 minədək** şəxsə **birdəfəlik ödəmənin** verilməsi barədə qərarın verilməsi və **200 min** işsiz üçün birdəfəlik ödənişlərin icrasının tamamlanması



Əliliyi olan şəxslərin **əlillik müddətinin uzadılması**



Əhali üzrə **elektrik enerjisi** tariflərinə **güzəştlərin edilməsi**



Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan **tələbələrin təhsil haqqı** xərclərinin ödənilməsi



**Sosial xidmət işçilərinin** əmək haqlarına əlavələrin edilməsi




Dövlət və özəl sektor tərəfindən **13 min tənha yaşlıya** ərzaq yardımlarının edilməsi



**İctimai iş yerinin yaradılması** vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi üzrə tədbirlərin əhatə dairəsinin 2 dəfəyədək artırılmaqla **90 minə** çatdırılması





# XÜSUSİ KARANTİN REJİMİ DÖVRÜNDƏ DÖVLƏT TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ HEYDƏR ƏLİYEV FONDU VƏ "REGIONAL İNKİŞAF" İCTİMAİ BİRLİYİ NÖVBƏTİ SOSIAL LAYİHƏYƏ START VERİB



**Riib** Regional İnkişaf  
İctimai Birliyi



HAQQINDA

XƏBƏRLƏR

FOTO

TƏLİMAT

ƏLAQƏ


DAXİL OL

# Biz Birlikdə Güclüyük!

 150

[www.bizbirlikdegucluyuk.az](http://www.bizbirlikdegucluyuk.az)

Sovqata daxil olan məhsullar



16  
Aprel

Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük" aksiyası zamanı 100 mindən çox yardım paylanılacaq



15  
Aprel

Heydər Əliyev Fondu "Biz birlikdə güclüyük" aksiyası çərçivəsində aztəminatlı ailələrə yardım göstərdi

**Riib** Regional İnkişaf  
İctimai Birliyi

6  
Aprel

Riib xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır

iqtisadiislahat.org  
ereforms.org  
ecoreform.az

Bakı, Yasamal rayonu,  
Landau küçəsi 16, AZ 1073  
Tel.: (+ 994) 12 521 25 35  
info@ereforms.org

